

## KİTABXANALARIN MUZEY FƏALİYYƏTİ

## İ.RƏSULİ

*Filologiya elmləri namizədi, mədəniyyət və incəsənat  
universitetinin dosenti*

*Kitabxana və muzey işinin inkişafı müasir dövrdə bütövlükdə cəmiyyətin ehtiyaclarının dinamikası və mədəniyyət sahəsində baş verən transformasiya prosesleri ilə, sosial dəyişikliklərlə xarakterizə edilir.*

**Acar sözlər:** kitabxana fəaliyyəti, muzey işi, kitabxanaların funksiyalar

Hazırda bütün dünyada "informasiya mərkəzi", "kitabxana", "muzey", "arxiv", "xatır mərkəzi" kimi anlayışların qarşılıqlı yaxınlaşması baş verir. Birlik, muzey, kitabxana və onun funksiyalarının XX və XXI əsrin astanasında bir qurumun, bir mədəniyyət institutunun çərçivəsində cəmiyyətin inkişafının səciyyəvi cəhətidir. Bunun əsas səbəbi mədəniyyət sahəsinin, qloballaşma və integrasiya proseslərinin sürətli inkişaf ilə bağlı olduğu iddia edilir. Mürəkkəb müasir mədəniyyətin inkişaf səviyyəsi müxtəlif təcrübələri mənimsemək vasitəsi ilə sosial integrasiya proseslərini yaradır. Amma mədəni proseslərin qloballaşmasına görə hər mədəni institutun fəaliyyətinin çərçivələrinin genişlənməsi, onların hərəkətləri (qarşılıqlı təsirləri) tez-tez kəsişir və qarşılıqlı obyektiv təsirlərə məruz qalır. Belə bir qarşılıqlı təsir və fəaliyyətin kəsişməsi kitabxanaların və muzeylərin fəaliyyəti ilə əlaqədar da baş verməkdədir.

Müasir dünyada kitabxanalar və muzeylər açmaq, onları qoruyub saxlamaqda əsas məqsəd insan cəmiyyətinin qazanmış olduğu elmi və mədəni nailiyyətlərin mühafizə olunmasına yönəlmüşdür. Bu, mədəniyyət ocaqları elm və mədəni dəyərlərin mənimsnəilməsi üçün müxtəlif baxışları və millətlərarası kommunikasiya, ünsiyyət üçün, həmçinin mürəkkəb məsələlərin həlli üçün, onlara cavab tapmaq üçün yaradılmış bir məkandır.

Müasir kitabxana, yalnız oxucunun və kitabın ünsiyyətinin ənənəvi yeri deyil, bu informasiya mərkəzi, mətbuat vasitələri ilə təchiz olunmuş, ənənəvi və müasir informasiya daşıyıcıları olan müxtəlif növ kompüter programları sisteminin tətbiq edilmiş müəssisə, elektron kataloq və internetlə təchiz edilmiş bir məkandır. Kitabxana həmçinin, mədəniyyət mərkəzi olub, əhalinin ünsiyyət etdiyi və asudə vaxtlarını məzmunlu keçirmək üçün bir məkandır. Bununla yanaşı, müxtəlif emosional təsir formaları və zamanın təlabatına uyğun olaraq oxucuların da dəyişilməsi prosesi baş verməkdədir. Məlumdur ki çox az müddət əvvəl kitab sərgilərinin ekspozisiyalarda yalnız bir qayda olaraq çap məhsulu istifadə edilirdi, lakin bu gün bu məqsədlə muzey xarakterli, maddi mədəniyyət əşyaları və müasir tədris vasitələrindən,

komputer oyunları və CD-lərdən geniş şəkildə istifadə olunur. Müxtəlif mədəniyyət qurumlarının effektli integrasiyası özünü muzey və kitabxanalar da təcrübəsində də məzmunlu şəkildə göstərməkdədir. Azərbaycanda son illər kitabxana təcrübəsində həyata keçirilən kitab sərgiləri və təqdimatları zamanı sözün əsl mənasında muzey ekspozisiyaları yaradılır ki, bu sahədə fəaliyyət ildən-ilə genişlənir, əhatəli məzmun daşıyır. Rusiya kitabxanalarının təcrübəsinin öyrənilməsi də bu istiqamətdə əhəmiyyətlidir.

Rusiyada geniş şöhrət qazanmış və ölkə hüdudları xaricində kifayət qədər məşhur olan paytaxt muzeylərinin fəaliyyətinin yeni istiqaməti diqqəti cəlb edir. Hər il A.S.Puşkin adına incəsənat muzeyində mütəmadi olaraq "Dekabr axşamları" keçirilir. Peşəkarlar indiyə kimi "Azad roman"-sərgisini unutmayıblar. Bu sərgi Puşkinin yubileyinə və Yevgeni Oneginə həsr olunmuşdu. Mədəni mərkəzlərdə, Kitab yayım mərkəzlərində, A.S.Puşkinin adına muzeydə bayramlar və ballar daim keçirilir. Bu tədbirlərdə İctimai kitabxanalar "qızıl əsrin mədəniyyət" vasitələrindən və öz arsenalından geniş istifadə edirlər.

Uzun illər "Lenin kitabxanasının" kitab muzeyində məşhur kitab həvəskarı və görkəmli artist N.P.Smirnova-Sokolskinin kabinetinin ekspozisiyası nümayişə açılmışdı. Burada yalnız yeganə nüsxədə olan unikal kitablar, həm də Puşkin dövrünün Peterburqu təsvir olunur, dövrün ümumi mənzərəsini yenidən yaradan çox gözəl predmetlər nümayiş olunur. RQB-nin (Rusiya Dövlət Kitabxanası) müasir kitab muzeyinin sərgi ekspozisiyalarının əksəriyyəti, həmçinin öz üslubu üzrə kitabda olduğu kimi əyani, predmet, integrativ, müasir ekspozisiyaların gözəl nümunəsini təcəssüm edir. Hal-hazırda RQB də klassik şəkillər və şəkillərin müxtəlif tematik ekspozisiyalarının ənənəsi formalşmışdır. İstifadəçilərə xidmət işinə mane olmayan, Dekorativ sənətin müxtəlif tematik predmetləri nümayiş etdirilir. Belə ekspozisiyalar oxuculara yeni estetik zövq və idrakı rəngarənglik gatırır.

Müasir mədəniyyətin inkişafında integrativ meyillər ilə yanaşı, digər amillər də inkişaf edir. Bunla kulturoloji xüsusiyyətləri, kitabxanaların və muzeylərin çoxalması və yayılması tendensiyalarını göstərmək olar. Kitabxanalarда diyarşunaslıq informasiyasının fövqəladə artımı müasir dövrü xarakterizə edir və müasir kitabxana fəaliyyətində əhəmiyyətli rol oynayır. Son illərdə məlumat axtarışı, arxiv işi, muzey fəaliyyəti sahəsində tətqiqat işləri ilə yanaşı ənənəvi diyarşunaslıq əsərlərinin toplanması, saxlanılması və təbliği sahəsində kitabxana tədqiqatları xeyli irəliləyərək tez-tez gündəmə gelir. Nəşr edilmiş sənədlərin (hər şeydən əvvəl yerli sakinlərin şəxsi arxivləri hesabına) miqdarının artması, informasiya kütləsinin son dərəcə artması, kitabxanaçıların özləri tərəfindən həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Məsələn, Salnamələr, tarixi hadisə və kənd sakinlərinin əhəmiyyətli hesab etdikləri təqvimlərlə əlaqədar materiallar, müharibə iştirakçıları, əmək

veteranlarının lent yazıları, xatirəleri eks olunmuş bütün materiallar kitabxanalarda təmərgüzləşir və burda zəngin diyarşunaslığın məlumat bazasını yaradır. Bu həmcinin kədindən və hər hansı bir regionun genoloji "ağacını", böyük ailələrin şəcərəsi, məntəqənin kiçik tarixçəsini əhatə edən bir müzey materiallarının ekspozisiyasını yaratmaq imkanı deməkdir.

Kitabxanalarda yalnız kitab və çap məhsulları ilə deyil, irəliləyən texnologiyanın imkanları ilə məqalələr, elcə də predmet reallıqları ilə, mösiət predmetləri, konkret dövrün bədii surətləri, ədəbi həyatın aksesuarları, nişanlar, kolleksiyalar, orden və medalları, rəsm əsərləri də hal hazırda kitabxanalardan kolleksiyalarında toplanmaqdadı. Son illər bələdiyyə kitabxanaları şəhəri informasiya mənbələrini toplayaraq maraqlı kolleksiyalar yaradır, fono və qədimsal mahniları, videoyazılıları, beşik mahniları, toy mərasimləri ənənələri, meyxanalar və digər folklor materiallarının toplanması ilə məşğul olmuşlar və bu gün də bu proses davam edir. Həmkarlığımızın regional mərkəzlərdən mütəxəssislərin iştirakı ilə tarixi etnoqrafiya tədqiqatları və ekspozisiyalarının təşkili, yerli tanınmış şəxslərin cap məhsulları və xatirə əşyalarının nümayişi, etnoqrafik ekspedisiyaların təşkil edilməsi, unikal nəşrlər, yerli və kəndli mösiətinin predmeti ilə yanaşı qeyri-maddi mədəni irsin saxlanması (adətlər, yerli dialekt), toplanması təbliği kimi rəngarəng işlər görməkdədir. Yerli məktəblərlə birgə təşkil edilən və ictimai itəşkilatların yardımları ilə regionun ekoloji ekspedisiyaları haqqında, onun fauna və florası haqqında, təbii sərvətləri öz rayonu haqqında müxtəlif faktiki məlumatlar toplayır, mühafizə edir və təbliğini həyata keçirir.

Müasir dövr yeni-yeni texniki avadanlıq, kommunikasiya vasitələri, müxtəlif əməliyyatların həyata keçirilməsi məqsədi ilə xüsusi avadanlıqların zəngin olması ilə xarakterizə olunur. Bu zaman regional kitabxanaların ölkəşunaslıq resurs bazası gənc naturalistlərin (diyarşunasların, təbiətsevərlərin) gündəlik yazıları, video və sənədli fotoları ilə zənginləşir. Müasir muzeydə informasiya və kommunikasiya potensialı müəyyənləşir, onun əhəmiyyəti, kitabxananın vəziyyəti, əhəmiyyətli dəyişikliklərə maruz qalması baş verir. Muzey kitabxanası universal informasiya sistemi kimi bütün proseslərin mərkəzində kommunikasiya, əsas onun vəzifələri institutun sosial-mədəni muzey, əsas funksiyalar ilə sıx bağlıdır. Müasir kitabxana muzey üçün muzeyin tərkib hissələri kimi öz rolunu anlamasına cəhd tipikdir, regional yaddaşın unikal anbarı, kitab sərvətlərini əlcətan edən və tələb edən, etmək ehtiyacının dərke dilməsi milli və qlobal miqyasda vahiddir.

**ƏDƏBİYYAT:**

1. Xələfov A.A. *Kitabxana və cəmiyyət*. Bakı: Azərnş, 2011, 360 s.
2. Xələfov A.A. *Məqalələr toplusu*. Bakı: BDU, 2011, 464 s.
3. Головина В. Н. Библиотеки и музеи Республики Коми: границы сотрудничества в едином культурном пространстве // Информационный бюллетень РБА. 2010. № 54. С. 35-37.
4. Устинюк В. З. Роль библиотек и музеев в формировании человека мегаполиса на рубеже тысячелетий. Режим доступа: <http://www.gpntb.ru/win/interevents/crimea2002/trud/sec56/Doc2.HTML>
5. Kazimi P.F. *Türk xalqlarının kitab və kitabxana mədəniyyəti*. Bakı: ABC, 2012, 314 s.
6. Kazimi P.F. *İnformasiya mühəndisliyi*. Bakı: BDU, 2011, 236 s.

**Background museum libraries****I.Rosuli****Summary**

*The complexity of modern culture generates integration processes, the desire to master varied experience to a new level of social development. In practice, the integral radio finds expression in the interpenetration of forms, methods and activities of various actors na-pravleny culture, including institutions engaged in the culture of the memorial function - libraries and museums. Article are risen experience of libraries and job prospects in this field.*

**Key words.** Library activities, museum work, the library functions.

**Музейная деятельность библиотек****И.Расули****Резюме**

*Сложность современной культуры порождает интеграционные процессы, стремление освоить разнообразный опыт, выйти на новый уровень развития социума. На практике интеграция находит выражение во взаимопроникновении форм, методов, направлений деятельности различных субъектов культуры, в том числе учреждений, осуществляющих в культуре мемориальную функцию – библиотек и музеев. Статья рассматривает опыт библиотек и перспективы работы в данном направлении.*

**Ключевые слова:** библиотечное деятельность, музейная работа, функции библиотек.